

Dilin şəkli, əlifbanın ruhu

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gündür

Xalqın dili, ədəbiyyatı onun varlığının təməlidir. Bu gün biz istənilən sahədə əlli milyonluq Azərbaycan xalqının adından çıxış elə-yəndə məhz dilimizin hü-dudlarına güvənir, siyasi, in-zibati sərhədlərimizi xeyli aşan dil məmələkətimizin sakini, dil səltənətimizin və-təndaşı kimi danışırıq. Millətin gerçək sərhədi onun di-linin hüdudları ilə üst-üstə düşür. "Millət" anlayışına

hələ də mükəmməl bir tərif tapılmamasına baxmayaraq, cəsarətlə deyə bilərik ki, xalqın, millətin ən mühüm, fundamental atributu dildir, yazıdır, başqa sözlə, onun mənəvi varlığıdır.

Milləti ruha bənzətsək, dövləti o ruhun bədəni kimi təsəvvürə getirə bilərik. Bədən ruhu nə qədər mükəmməl ifadə eləsə, özü də bir o qədər kamil, o qədər yetkin olar. Ölkəmizin müstəqilliyi bərpa olunandan bəri Azərbaycan dövləti də bu mükəmməlliyə yetişmək uğrunda bütün cəbhələrdə mücadilə verib, xalqımızın mə-nəvi varlığını, tarixini, təleyini, ruhi zənginliyini ifadə etmək üçün əlifba islahatından tutmuş Vətən müharibəsinə qədər hər cür tədbirə əl atıb. Bu baxımdan 2001-ci ilin 9 avqustunda Azərbaycan Prezidenti Heydər Əliyevin avqustun 1-nin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında imzaladığı fərman da mühüm tarixi sənəd, belə vacib tədbirlərdən biri sayılmalıdır.

Tarix boyu Azərbaycan ərazisində heroqliflərdən, qədim alban əlifbasından tutmuş indi yararlandığımız latın qrafikasına qədər müxtəlif yazı növlərindən, əlifbalardan istifadə olunub. Ancaq bu yazı sistemlərində heç biri dilimizi indiki qədər rəvan, rahat, mükəmməl ifadə eləməyib. Əlifba ilə bağlı problemlər ziyanlılarımıza, dilçi alimlərimizə əvvəller də məlum idi, ancaq onların müstəqil ölkənin azad vətəndaşları kimi sərbəst iradə nümayiş etdirmək imkanı olmadıqdan bu məsələ birdəfəlik həllini tapmaq üçün uyğun zamanı, tarixi fürsəti gözləyirdi. Belə bir fürsət ölkəmiz müstəqilliyinə qovuşandan sonra yarandı.

İslam dininin xalqımız arasında yayılması ilə əlaqədar əsrlər boyu ölkəmizdə ərəb əlifbasından istifadə olumuşdu. Ərəb dili həm elm, həm də təhsil dili kimi hakim rol oynamışdı. Fəqət ərəb dili, ərəb əlifbası mü-səlman dünyasında təmsil olunan xalqlar arasında mə-dəni əlaqələrin yaranması, möhkəmlənməsi baxımında müstəsna əhəmiyyətə malik olsa da, türk dillərinin, o cümlədən Azərbaycan türkçisinin fonetik sistemini dol-gun əks etdirə bilmirdi. Maarifçi ziyanlarımız istər XIX əsrəd, istərsə də XX əsrin birinci rübündə bu məsələyə dönen-dönen toxunuş, yeni əlifbanın yaranması zərurəti ilə əlaqadər dəfələrlə məsələ qaldırılmışdır. Mirzə Fə-təli Axundov isə yalnız məsələ qaldırmaqla, ideya ver-məklə kifayətlənməmiş, konkret işə keçmişdi, yaratdığı yeni yazı sistemi ilə Osmanlı sarayına qədər gedib çı-xmışdı. Təəssüf ki, tarixi şərait yetişmədiyiə görə o zaman bu ideyani həyata keçirmək mümkün olmamışdı.

Şərait yalnız Birinci Dünya müharibəsindən sonra, millətlər həbsxanasına çevrilmiş imperiyaların dağılmış, yeni milli dövlətlərin meydana gəlməsi, milli mədə-



niyyətlərin dirçəlməsiylə paralel şəkildə yarandı. Azərbaycan Xalq Cüm-huriyyətinin əlifba islahatı-la məşğul olmağa ömrü çatmadı. Ölkəmizdə sovet hakimiyəti qurulandan sonra müasir yazı sistemi-ne keçilməsi məsəlesi yenidən aktuallıq qazandı. 1922-ci ildə yeni hökumət əlifba komitəsinin yaradılması haqqında qərar verdi. Komitənin qarşısına qo-ju-

lan vəzifə Azərbaycan dili üçün latin qrafikalı əlifba tərtib eləmək idi. Növbəti ildən yeni əlifbaya keçid prosesi daha da sürətləndirildi.

1926-ci ildə Bakıda Birinci Ümumittifaq Türkoloji Qurultayı keçirilməsi kimi çox əlamətdar, türk dünyası üçün tarixi əhəmiyyət daşıyan bir hadisə baş verdi. Qurultayı tövsiyəsi əsasında 1929-cu ilin əvvəlindən Azərbaycanda latin qrafikalı əlifbanın tətbiqinə başlandı. Bu keçid həm Azərbaycanın müasir sivilizasiyaya in-teqrasiya olunması, həm də ölkədə hökm sürən kütləvi savadsızlığın aradan qaldırılması yolunda vacib addım kimi dəyərləndirildi.

Fəqət Azərbaycanın ardınca yeni qurulmuş Türkiye respublikasında da ərəb əlifbasından latin qrafikasına keçilməsi sovet imperiyasının türkəfob rəhbərliyində əndişə yaratdı. Məlum məsələdir ki, bu cür dəyişiklik-lər istər sovet dövlətinin ərazisində, istərsə də onun hü-dudlarından kənarda yaşayan türkdilli xalqlar arasında mədəni əlaqələri daha da gücləndirəcək, ortaq türk ədəbi dilinin, bütövlükdə oraq mədəniyyətin formalşamasını stimullaşdıracaqdı. Bütün bunlar sovet dövlətinin pantürkizm ideyasına qənim kəsilmüş rəhbərliyini nara-hat eləməyə bilməzdi.

Narahatlıq öz ifadəsini onda tapdı ki, 1940-ci ildə Azərbaycan sovet respublikasının kiril qrafikalı əlifbaya keçirilməsi haqqında qərar qəbul olundu. Sonradan dilimizin fonetik sistemini uyğunlaşdırılması məqsədilə bu əlifbanın da üstündə müəyyən korrektələr aparıldı. Sonuncu qərar təqribən yarım əsrənən çox - ta ölkəmiz yenidən müstəqillik qazanana, əvvəlkindən müəyyən qədər fərqli latin qrafikasına keçilənə qədər qüvvədə qal-di. Əlifba komissiyasının tərtib elədiyi latin qrafikalı ye-ni yazı sistemi 1992-ci ildə təsdiqlənəndən sonra tətbiq olunmağa başlandı. Bununla da Azərbaycanın həm Türkiyə (dolayısıyla türk dünyası), həm də çağdaş sivilizasiyaya mədəni integrasiya prosesinin yeni mərhələsinə start verildi. Bu prosesin əbədi olacağına indi artıq şübhə qalmayıb.

Əlifba dilin şəkli, dil əlifbanın ruhudur. Dil olmasa, millət olmaz, millət olmasa, dövlət olmaz, dövlət olma-sa, nizam olmaz, nizam olmasa, bizi birləşdirən tellər olmaz. Bu ölkədə yaşayan fərdləri, qövmləri, xalqları bir-birinə bağlayan ən möhökəm tel Azərbaycan dili, bu dilin ifadəsi olan Azərbaycan əlifbasıdır. Dilinə, yazısına xor baxan toplumun millətlər cərgesində şərəflə yer tutması mümkün deyil. Dilimizin, yazımızın qədrini bili-lək. Əlifba günümüz, dil bayramımız mübarək olsun!